

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 19 (585)

**15 oktyabr
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

İLHAM ƏLİYEV TARİXİ ƏDALƏTİ SƏRKƏRDƏ QƏTİYYƏTİ İLƏ BƏRPA EDİR

Qarabağda beynəlxalq hüququn norma və prinsiplərini bərpa edən Azərbaycana qarşı bəzi xarici şəbəkələr tərəfindən aparılan kampaniya qarazlı və əhəmiyyətsizdir

"Azərbaycan" qəzetinin müxbiri Rəşad Cəfərlinin müəllifi olduğu "İlham Əliyev tarixi ədaləti sərkərdə qətiyyəti ilə bərpa edir" başlıqlı məqaləsinin ictimai aktuallığını nəzərə alaraq ixtisarla oxucularımıza təqdim edirik.

Ermənistanın uzun müddətdir ki, Azərbaycana qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar bumeranq effekti ilə onun özünə dəyməkdədir. Sentyabrın 27-də işğalçı ölkənin növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri bu dəfə düşməne gözünü açmağa belə imkan vermədi.

Artıq bir neçə gündür ki, Ermənistan tarixinin ən böyük faciəsini yaşamaqdadır. Ölkənin hər yerinə ordumuzun məhv etdiyi erməni əsgərlərinin meyitləri daşınır, xəstəxanalarda yaralılara yer tapılır. Bəli, Azərbaycan torpaqlarında olan hər bir erməni əsgərinin aqibəti belə olacaq.

Azərbaycan Ermənistanı peşman etdi

Bu faciəni Ermənistan illərdir torpaqlarını işğal altında saxladığı Azərbaycan dövləti yaşadır və yaşadacaq. Belə bir fürsəti isə elə Ermənistanın özü yaratdı. Keçən ilin avqustunda Paşinyanın "Qarabağ Ermənistanıdır" deməsi, bu ilin iyulunda Tovuz rayonuna hücum olunması, könlüllü hərbi birliklərin yaradılmasına başlanılması, rəsmi Yerevanın və separatçı rejim təmsilçilərinin sərəmsəm bəyanatları Ermənistanla Azərbaycana qarşı hazırlanan yeni işğal planlarından xəbər verirdi.

Təbii ki, bu kimi narahatlıq doğuran məsələlər Azərbaycan tərəfindən zamanında beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev Ermənistanın son hərbi təxribatından 6 gün əvvəl - sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında demişdi: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzədən çəkindirilməsinə dəvət edirik".

BMT Baş Assambleyasının 75-ci sessiyasının sentyabrın 24-də keçirilən ümumi debatlarında da Prezident İlham Əliyev bir daha diqqəti Ermənistanın son dövrlərdə artan təxribatlarına və yeni müharibə planlarına yönəltdi.

Dövlət başçısı qeyd etdi ki, Ermənistan rəhbərliyinin Azərbaycanofob bəyanatları və edilən təxribatlar bu ölkənin Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını



Makronun mövqeyi Fransanın Minsk Qrupunun həmsədri kimi mandatına ziddir

nümayiş etdirir. Buna görə İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzədən çəkindirməyə dəvət etdi.

Sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klačari qəbul edərkən də Prezident İlham Əliyev son dövrlərdə baş verən bütün prosesləri, Ermənistanın iyul təxribatını, Azərbaycana diversiya qrupu göndərdiyini, könlüllülərdən ibarət qoşun yaratdığını, Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasiminin keçirildiyini və digər təxribatçı hərəkətləri detallı şəkildə onun diqqətinə çatdırdı. "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir" deyən İlham Əliyev başqa bir xəbərdarlığını da etdi ki, əgər Ermənistan hücum etsə, peşman olacaq.

Beləliklə, Azərbaycan Prezidenti xüsusilə son günlərdə davamlı şəkildə Ermənistanın yeni hərbi əməliyyatlara başlamaya niyyəti ilə bağlı beynəlxalq ictimaiyyəti yətinəcə məlumatlandırmışdı. Eyni zamanda, Ermənistanın özü də xəbərdar edilmişdi. Lakin nə beynəlxalq təşkilatlar, nə də Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmadı. Ona görə sentyabrın 27-də Ermənistanın təxribatının qarşısını layiqincə alan Azərbaycan işğalçı dövləti, sözün əsl mənasında, peşman etməkdədir.

məz. Lakin Fransa prezidenti açıq şəkildə ermənipərəst mövqeyi ortaya qoymaqla məhz bu yolu tutub.

Əlbəttə, Fransanın dövlət başçısının ermənipərəst mövqeyinin, çağırışlarının, bəyanatlarının hərbi əməliyyatlara təsiri baxımından Azərbaycan üçün əhəmiyyətsizdir. Onun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi sadəcə Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münafiqəsinin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçkilərinin səsi uğrunda mübarizə aparır.

Ümumiyyətlə, Makronun davranışı və açıqlamaları göstərir ki, o, Fransa dövlətinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, fransız xalqı üçün başucağıdır. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur.

Azərbaycanın daim Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olub, ölkəmizdə fransız dili orta və ali məktəb var, Fransa şirkətləri Azərbaycandakı neft müqavilələrinin iştirakçıları olub, Prezident Heydər Əliyev 1993-cü ildə prezident kimi ilk səfərini məhz Fransaya etmişdi. İlham Əliyev də 2003-də ilk səfərini Fransaya edib. Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqeyə təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.

Azərbaycanla müharibə fonunda Ermənistanla antisemitizm güclənir

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərlə əlaqədar olaraq indiyə qədər bir sıra ölkələrlə, o cümlədən Türkiyə, Rusiya və İsrailə bu çərçivədə sıx əməkdaşlıq qurub. Ordumuzun arsenalında bu ölkələrin hərbi sənayesinin istehsalı olan müasir silahlar yer alır.

Hərbi əməliyyatlar başlayandan sonra cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycana silah satışını iddia edərək öz səfirini İsraildən geri çağırıb. Qeyd etdiyimiz kimi, Azərbaycan həm də Rusiyadan silah alır və bu məntiqə Ermənistan bu ölkədəki səfirini də geri çağırması idi. Ona

görə də Ermənistanın öz səfirini İsraildən geri çağırması və bunu guya bu ölkə tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil.

Məlum olduğu kimi, Ermənistanla antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Belə ki, ermənilər Birinci Dünya müharibəsi dövründə guya özlərinə qarşı olan "qeyri-insani" münasibətin beynəlxalq səviyyədə tanınması məsələsində İkinci Dünya müharibəsi dövründə yəhudi xalqının soyqırımına məruz qalmasını əsas mənaə kimi görürlər.

Bu gün Ermənistanla antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. Məsələn, "WikiLeaks" ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlıqlı altında bir məlumatını ifşa edib yaymışdı. Hətta həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi.

1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistanla xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalmışdılar. Ermənilər özləri də yəhudilərə qarşıdurmalarının tarixi kökləri olduğunu bildirir və bunu semitlərə arilərin qarşıdurması kimi qələmə verirlər.

Ötən əsrin əvvəllərində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapıb. ASALA kimi terror təşkilatlarının da hədəfi türklərlə yanaşı, həm də yəhudilər olub. 1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib.

Göründüyü kimi, bu gün Ermənistanın İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlər deyil, tarixi gərəklilik amili dayanır. Təbii ki, Ermənistanın bu hərəkətləri yəhudi xalqı və İsrail dövləti üçün tamamilə əhəmiyyətsizdir. Nəcə ki, Qarabağda beynəlxalq hüququn norma və prinsiplərini bərpa edən Azərbaycana qarşı bəzi xarici şəbəkələr tərəfindən aparılan qərəzli kampaniya da tamamilə əhəmiyyətsizdir. Əsas odur ki, İlham Əliyev tarixi ədaləti sərkərdə qətiyyəti ilə bərpa edir.

AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİSTANLA İNFORMASIYA MÜHARİBƏSİNDƏ DƏ YENİLMƏZ LİDERDİR

Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşməne sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpaqlarında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şəərəflə, vicdanla, cəsarətlə yerinə yetirir.

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir.

Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır.

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!

Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər İrəliyə gedəcəyik.

Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikalarını bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!

Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

HƏRBİ VƏZİYYƏT REJİMİ TƏDBİRLƏRİNİN TƏMİN OLUNMASI VACİB VƏZİFƏDİR

Ölkə ictimaiyyəti hərbi vəziyyət rejimilə əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydanın qorunması üzrə polis əməkdaşları ilə birlikdə hərbi qulluqçularımızın fədakar xidmətini yüksək qiymətləndirir



2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində

mülki şəxslər, eləcə də hərbiçilər arasında ölənlər və yaralananlar olduğundan, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Res-

publikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.

Fərmanda hərbi vəziyyətin təmin edilməsi məqsədilə "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, eləcə də Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatının tətbiq edilməsi qeyd edilib.

Komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsi isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə olunub. Bu məqsədlə ölkə başçısının 28 sentyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.

Məlumat üçün qeyd edək ki, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununa görə, komendant saatının tətbiqi hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyət, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədilə vətəndaşların xüsusi icazə vəzifələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmalarının qadağan edilməsidir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən edilən müraciətdə nəzərə çatdırılır ki, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və "icaze.e-gov.az" portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Bununla əlaqədar komendant

saatının tətbiq edildiyi şəhər və rayonlarda yaşayan, yaxud həmin ərazilərə giriş-çixış edən sakinlərdən və digər şəxslərdən gələcək nəzərə alıb komendant saati başlayana qədər səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saati dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.

Müraciətdə, həmçinin, hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirlərinin görülməsi qeyd olunub.

Artıq axşam saatlarında komendant saatının tətbiqi ilə əlaqədar paytaxt Bakının, eləcə də yuxarıda qeyd edilən şəhər və rayonların müxtəlif ərazilərində polis postları qurulub. Hərbi vəziyyət dövründə postlarda həvalə olunmuş vəzifələrin icrasının təmin olunmasına polis əməkdaşları ilə birgə Daxili Qoşunların şəxsi heyəti də cəlb edilib.

Hərbi qulluqçularımız polis əməkdaşları ilə birgə hərbi vəziyyət rejiminə nəzarət edir, hərəkət edən avtomobilləri və vətəndaşları saxlayaraq, müvafiq icazə sənədlərini olub-olmamasını yoxlayırlar. Bundan başqa, avtomobillərin yük yerinə də baxış keçirilir. Eyni zamanda, polis əməkdaşları komendant rejiminin qaydaları barədə vətəndaşları məlumatlandırılır.

Xidmətə cəlb olunan şəxsi heyət qarşıya qoyulan tapşırıqların məsuliyyətini düzgün dərk etməklə, hərbi vəziyyət rejimi tədbirlərinə aid təlimatları dəqiq yerinə yetirir, vətəndaşlara münasibətdə etik davranış qaydalarına ciddi riayət edir, belə çətin vəziyyətdə nümunəvi xidmətlə qoşunlar haqqında müsbət rəy yaradır. Ölkə ictimaiyyəti hərbi vəziyyət rejimilə əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydanın qorunması üzrə polis əməkdaşları və hərbi qulluqçularımızın fədakar xidmətini yüksək qiymətləndirir.



rımızın fədakar xidmətini yüksək qiymətləndirir.

Sonda əminliklə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlahəm Əliyevin müvafiq sərəncamına uyğun olaraq, oktyabr ayının 1-dən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çağırışçıların müddətli həqiqi hərbi xidmətə qəbulu prosesi həyata keçirilir. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə, Daxili İşlər nazirinin müvafiq Daxili Qoşunların komandanının müvafiq əmrilə çağırışçıların tibbi müayinəsinin aparılması və mənəvi-psixoloji durumunun qiymətləndirilməsi üçün seçim qrupu yaradılıb.

ÇAĞIRIŞÇILAR HƏRBİ XİDMƏTƏ BÖYÜK RUH YÜKSƏKLİYİ VƏ COŞQU İLƏ GƏLİRLƏR

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlahəm Əliyevin müvafiq sərəncamına uyğun olaraq, oktyabr ayının 1-dən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çağırışçıların müddətli həqiqi hərbi xidmətə qəbulu prosesi həyata keçirilir. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə, Daxili İşlər nazirinin müvafiq Daxili Qoşunların komandanının müvafiq əmrilə çağırışçıların tibbi müayinəsinin aparılması və mənəvi-psixoloji durumunun qiymətləndirilməsi üçün seçim qrupu yaradılıb.

Qəbul məntəqəsində çağırışçılar hərbi həkim komissiyasından keçməzdən əvvəl seçim qrupunun üzvləri tərəfindən onlarla söhbətlər aparılır.

Söhbət zamanı çağırışçıların demografik məlumatları, məşğuliyyətləri, ailə vəziyyətləri, dünyagörüşləri, Vətənə bağlılıqları, orduya münasibətləri, sosial vəziyyətləri, təhsilləri, bacarıq və işgüzar keyfiyyətləri, yaxın qohumlarının məhkumluğunun olub-olmaması ətrafı öyrənilir. Həmçinin, onlara hərbi xidmətin üstünlükləri izah edilir, dövlət və dövlətçiliyə sadiqlik, Vətənə məhəbbət kimi ən müqəddəs hissələrin, döyüş ruhunun aşılınması, mənəvi-psixoloji durumun yüksəldilməsi məqsədilə Daxili Qoşunların şəərəfli döyüş yolu, qəhrəmanları haqqında məlumat verilir.

Daha sonra çağırışçılar növbə ilə həkim-cərrah, həkim-terapevt, həkim-stomatoloq, həkim ekspert-psixonevroloq, ordinator-oftalmoloq tərəfindən



müayinə olunurlar, onlara ümumi bədən baxışı keçirilir və sonda profilaktik flüoroqrafik müayinənin aparılması təmin olunur. Növbə ilə həkimlər tərəfindən yoxlanıldıqdan sonra koronavirus pandemiyası ilə əlaqədar olaraq TƏBİB-in həkimləri tərəfindən bütün çağırışçılardan analizlər götürülür. Müayinələrdən keçən çağırışçılar barədə hərbi həkim komissiyası tərəfindən rəylər verilir və onlar yalnız praktiki sağlam hesab edilərsə, hərbi xid-

mətə qəbul olunurlar. Həmçinin, çağırışçıların əşya əmlakları, eləcə də bədən ölçülərinə uyğun olan geyimlərlə təmin olunmaları da daim diqqətdə saxlanılır.

Daha sonra onlarla hərbi hissədə bölük və təqim komandirləri tərəfindən tərbiyəvi söhbətlər aparılır, hərbi xidmətə adaptasiya olunmaları üçün müvafiq məsləhətlər verilir.

Bölmələrdə çağırışçıların yuyunma yerlərində və məişət otaqlarında ciddi səliqə-sahman yaradılıb, hərbi qulluqçuların saçlarının və geyim formalarının qaydaya salınması üçün lazımlı olan hər bir şərait mövcuddur.

Bütün bunlar onu deməyə əsas verir ki, Daxili Qoşunların sıralarına xidmətə yeni qəbul olunmuş çağırışçıların Vətənə layiqli, əsl vətənpərvər hərbi qulluqçu kimi formalaşması Daxili Qoşunların komandanlığının nəzarəti altında həyata keçirilməkdədir.

Mətbuat xidməti

Cəbhədən gəlirik, QƏLƏBƏ SORAĞI İLƏ

Cəbhə bölgəsinə ezam olunan DİN Mətbuat Xidmətinin əməkdaşları düşməni qoşunlarının mütəmadi olaraq artilleriya atəşinə tutduğu Tərtər, Ağdam, Füzuli, Ağcabədi və Beyləqan şəhərlərində olublar.

Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərdə polisin, eləcə də DİN Daxili Qoşunlarının hərbi qulluq-



namərd xislətindən irəli gəlir. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün isə uzaqda deyil. Bu gün Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı düşmənin başında bomba kimi partlayır. Qələbə də, Qarabağ da bizimdir, bizim olacaq!..."

DİN-in Mətbuat xidməti
fotolar Zeyni Hüseynovundur



çularının gecəli-gündüzlü ayıq-sayıq xidmətini fotoaparatin və kameranın yaddaşına həkk edən əməkdaşlarımız həmin rayon sakinlərinin də ordumuzun qələbələrindən böyük fərəh hissi keçirdiyinə şahidlik ediblər.

Sakinlər atılan mərmilərin onları qorxutmadığını bildiriblər: "Ordumuz qarşısında duruş gətirə bilməyən düşmənin mülki şəxsləri atəşə tutması birinci hal deyil. Bu, onların



ŞİRİN CANDAN KEÇƏNLƏR...

Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin hücumunun qarşısını alaraq əks-hücum keçən Azərbaycan Ordusu ard-arda inamlı qələbələr qazanır.



Müqaviməti qırılan düşmən qüvvələrində hökm sürən parakəndəlik, başıpozuqluq onların məhvi ilə nəticələnir. Həm canlı qüvvə, həm də çoxlu sayda döyüş texnikasını itirən Ermənistanın və qon-

darma "DQR"-in gücü tükəndiyindən, onlar namərd xislətlərinə sadıq qalaraq mülki əhalini, cəbhədən uzaq yaşayış məntəqələrini atəşə tuturlar. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün gös-

tərđiyi qətiyyətlə bərabər, ordunun idarə edilməsi, arxa cəbhədə güclü təşkilatçılıq qələbəni qaçılmaz edir. Ölkəmizdə komendant saatının



tətbiq edilməsi və nəzarətin Daxili İşlər Nazirliyinə həvaləsi polis, eləcə də DİN Daxili Qoşunlarının üzərinə böyük məsuliyyət qoydu. Çünki söhbət həm də Vətənin təh-

lükəsizliyindən, ərazi bütövlüyünün bərpasından gedir...

Arxa cəbhədəki bütövlük, inam ön cəbhədə döyüşən əsgərimizin

özmlə irəliləməsinə zəmin yaradır. Torpaqlarımızın hər qarşısını azad edilməsi uğrunda qızgın döyüşlər gedir. Döyüş itkisiz olmur, şəhidlərimiz var. Hər b tariximizdə xüsusi ye-

ri olan DİN Daxili Qoşunlarının şəxsi heyəti də bu haqq müharibəsində igidlik və rəşadət göstərir. Uğurlarımıza sevinirik, itkilərimizə isə kədərliyə. Vətən uğrunda döyüşlərdə Daxili Qoşunların hərbi qulluqçuları da şəhidlik zirvəsinə ucalırlar.

nu) və Mais Səmədov (Xaçmaz rayonu) adlarını Azərbaycan Tarixinə yazdılar.

İyirmi səkkiz illik döyüş və xidmət yolu keçmiş DİN Daxili Qoşunların şəxsi heyəti dünən olduğu kimi, bu gün də üzərinə düşən görevi



Həsən Abdullayev (Biləsuvar), Elnur Bağirov (Cəlilabad), Sərxan Abdullayev (Qazax), Ruslan Qurbanov (Biləsuvar), Tural Abdullayev (Sabunçu rayo-

namla icra edir. Onlar döyüş ruhu ilə Qələbə uğrunda düşməni məhv etməyə hər an hazırdırlar.

Ruslan Vəliyev, polis leytenantı

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ BU GÜN DÖYÜŞ MEYDANINDA YENİ QƏHRƏMANLIQ TARİXİ YAZIR!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən günümüzədək öz həllini tapmayaraq, Cənubi Qafqaz regionunda sabitliyə ciddi təhdid yaradır. Azərbaycan Respublikası uzun illərdir Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması diplomatiyamızın və ordumuzun qarşısında duran ən əsas vəzifədir. Bu taleyüklü məsələdə xalqımızın birliyi və həmrəyliyinə nail olunub. Xalqımız hərbi münaqişənin başladığı vaxtdan indiyədək doğma və müqəddəs torpaqlarının itkisi ilə barışmadığını, sülh yolu nəticə verməzə, haqq işi naminə savaş əzmini dünya ictimaiyyətinə nümayiş etdirib.

həndində və işğal edilmiş zona üzrə keçən qoşunların təmas xəttində

Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinin, qali-



qüvvədə olmuş atəşkəs rejimini dəfələrlə təxribat törədərək məhz qarşı tərəf pozub. Ermənistan ordusunun bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini dəfələrlə müxtəlif növ silahlardan atəşə tutublar. Bunun nəticəsində xeyli sayda hərbi qulluqçumuz və mülki vətəndaşımız həlak olub, habelə yaralanıb, eləcə də ölkəmizə ciddi maddi zi-

biyyət potensialının təzahürü kimi müasir hər b salnaməmizə yazılıb.

Nəhayət, 2020-ci ilin iyul ayında erməni işğalçıların respublikamızın Tovuz rayonunda sərhədyanı kəndləri şiddətli atəşə tutmasının dəf edilməsi, bu istiqamətdə strateji yüksəkliklərə nəzarətin ordumuz tərəfindən qorunub saxlanması düşməni rəzil duruma salıb.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistanın siyasi və hərbi rəhbərliyi münaqişənin dinc yolla nizamlanması prosesini pozmaq, işğala söykənən status-kvonun aradan qaldırılmasına yol verməmək niyyətindən əl çəkməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarının formatını dəyişmək cəhdləri, qəbul edilməz şərtlər irəli sürməsi, düşmən ölkənin müdafiə nazirinin ölkəmizin əleyhinə radikal bəyanatları, "yeni ərazilər ələ keçirmək" planları barədə açıqlamaları, qoşunların təmas xəttində erməni diversiya-kəşfiyyat qruplarının fəallaşması, belə qruplardan birinin komandirinin hərbiçilərimizə əsir düşməsi, ayrı-ayrı ölkələrdən muzdlu döyüşçülərin işğal bölgəsinə gətirilməsi, Dağlıq Qarabağda erməni separatçıların liderinin qondarma andiçmə mərasiminin Şuşada keçirilməsi və separatçı rejimin "parlamentinin" Şuşaya köçürülməsi məsələsinin ortaya atılması, həmçinin, əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsindən qarşı tərəfin itina etməsi və beləliklə, erməni əsirliyində olan soydaşlarımızın geri qaytarılmaması bunun əyani sübutudur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ötən ay Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə onun Baş Assambleyasının keçirilən sessiyasında videoformatla çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini və yeni müharibəyə hazırlaşdığını təkzibolunmaz dəlillərlə ifşa edib.

Sentyabrın 27-də Ermənistanın yenidən hərbi təxribatlara əl atması, işğalçıların atəşkəs rejimini pozmaqla ön mövqelərimizə hücumu keçməsi, hərbi qulluqçularımızı və mülki əhalimizi iriçaplı silahlardan atəşə tutması nəticəsində ölənlər və yaralananların, dağıntıların olması Azərbaycanın təcavüzkar barədə son xəbərdarlığının reallığa əsaslandığını beynəlxalq aləmə göstərdi. Həmin gündən etibarən Azərbaycan Silahlı Qüvvələrinin bütün ön cəbhə boyu başladığı uğurlu əks-hücum düşmənin xain planlarını süquta uğradıb. Yüksək döyüş qabiliyyətinə, müasir silah və texnikaya malik, yenilməz vətənpərvərlik əqidəsinin daşıyıcısı olan ordumuz erməni işğalçıları darmadağın edərək, doğma yurdlarımızın işğalına son qoyur. Bu döyüşlərdə xalqımızın igid oğulları öz canları və canları bahasına yeni tarix yazırlar. Artıq respublikamızın işğaldan azad edilən bir çox yaşayış məntəqəsi və yüksəkliyində üçrəngli bayrağımız qaldırılıb. Düşmənin canlı qüvvə və maddi itkilərinin sayı artıqca, o, başını itirir, qarşı tərəfdə xof, qorxu, ruh düşkünlüyü, hərəmçilik hökm sürür. İşğalçı ordunun hərbi qulluqçuları döyüş meydanından qaçırırlar. Təcavüzkarın yüzrlə silah və texnikası məhv edilib, yaxud qənimət götürülüb.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti döyüşlər zamanı beynəlxalq humanitar hüququn tələblərinə riayət edərək, mülki şəxsləri və obyektləri atəşə tutmur, əsirlərlə humanist davranır. Ancaq düşmən ordusu Azərbaycanın həm niş qanvermə aksiyası, döyüşçülərə sovqatların göndərilməsi, evlərdə, avtomobillərdə, ictimai yerlərdə çoxlu sayda milli bayrağımızın dalğalanması doğrudan da ruhdandırıcı və qürurverici gerçəklikdir. Məlum olduğu kimi, sentyabrın

həlak olması və xəsarət alması bütün dünyaya erməni vəhşiliyinin tutarlı sübutudur.

Ermənistan ölkəmizin döyüş zonası kənarındakı şəhər və rayonlarını atəşə tutmaqla münaqişənin miqyasını genişləndirməyə, əhali arasında təlaş, psixoloji gərginlik yaratmağa cəhd göstərir. Ancaq vətəndaşlarımız bu vəziyyətdə dözümlü, qətiyyət və birlik nümayiş etdirirlər. Onlar müzəffər ordumuza mənəvi dəstək olur və bacardıqları köməkləri etməyə can atırlar. Silahlı Qüvvələrə Yardım Fonduna gündəlik olaraq vətəndaşlarımızdan, idarə və müəssisələrdən vəsait köçürülməsi, paytaxt və bölgələrdə

ehtiyata buraxılmış hərbi qulluqçusu da var. Ümumilikdə, müharibə şəraitində yaşadığımız bu günlərdə Daxili Qoşunların veteranları da orduya dəstək tədbirlərində fəal iştirak edir, eləcə də Ali Baş Komandanın istənilən çağırışına hazır olduqlarını bildirirlər. Onların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə müraciətləri də bunun təzahürüdür. Övladları bu gün döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalan veteranlarımız da var. Vətən üçün layiqli övlad yetişdirmiş veteranlarımız hörmət və ehtirama layiqdirlər.

Daxili Qoşunların şəxsi heyəti



niş qanvermə aksiyası, döyüşçülərə sovqatların göndərilməsi, evlərdə, avtomobillərdə, ictimai yerlərdə çoxlu sayda milli bayrağımızın dalğalanması doğrudan da ruhdandırıcı və qürurverici gerçəklikdir.

Məlum olduğu kimi, sentyabrın



ması, bəzi ölkələrin ona açıq-aşkar havadarlıq etməsi üzvləşdiyimiz münaqişənin illərlə uzanmasına, sülh təşəbbüsələrinin uğursuzluğuna gətirib çıxarıb. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk Qrupunun və onun həmsədrələrinin yarıtılmaz fəaliyyəti artıq neçə vaxtdır ki, Azərbaycan ictimaiyyətini hiddətləndirir.

Ermənistan işğal etdiyi ərazilərimizdə xalqımızın izini yox etməyə yönəlmiş addımlar atır, şəhər və kəndlərimizi xarabalığa çevirir, mədəniyyət və dini abidələrimizi dağıdır və ya özününküləşdirir, toponimlərimizi dəyişdirir, təbii sərvətlərimizi talayır, ekoloji terrora əl atır, süni məskunlaşdırma aparır. Düşmən ölkə ələ keçirdiyi rayonlarımızda yaratdığı oynuqcaq separatçı qurum vasitəsilə uzun müddətdir ki, öz işğalçılıq siyasəti və onun nəticələrini pərdələməyə çalışır.

1994-cü ilin may ayında bugünkü Azərbaycan-Ermənistan sər-

yan vurulub. Bizim müzəffər ordumuz ötən illər ərzində düşmənin hərbi təxribatlarına layiqli cavab verib, işğalçılara ağır zərbə vurularaq onlar susdurulub. Belə ki, 2014-cü ilin noyabr ayında döyüş zonasında erməni təcavüzkar hərbi qüvvələri növbəti təxribat törətməyə cəhd göstərib, bu zaman düşmənin təcavüzkar hərəkətlərinin qarşısı alınmış, onun hərbi helikopteri vurulub.

2016-cı ilin aprel ayının əvvəllərində isə ordumuz düşmənin təxribatlarına cavab olaraq, onun müdafiə xəttini yarmaqla Cəbrayıl rayonu ərazisi və Tərtər-Ağdərə bölgəsində yerləşən mühüm əhəmiyyətli yüksəklikləri işğaldan azad edib. Bununla da ermənilərin öz müdafiə mövqelərini keçilməzliyi barədə yaratdıqları mif alt-üst olub.

2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası ərazisində uğurlu Günnüt əməliyyatı da



cəbhəyənə, həm də döyüş zonasından uzaqda yerləşən şəhər və rayonlarını, habelə mühüm infrastruktur obyektlərini hədəfə alır. Özü də erməni tərəfi mülki əhalinin yaşadığı ərazilərə beynəlxalq konvensiyalarla qadağan olunan mermilərlə atəş zərbəsi endirir. Bunun nəticəsində vətəndaşlarımız arasında ölənlər və yaralananlar var, onların əmlakına ciddi ziyan dəyib. Düşmən mermilərindən uşaqların da



28-dən etibarən respublikamızın ərazisində hərbi vəziyyət elan edilib və qismən səfərbərlik tədbirləri həyata keçirilir. Bununla əlaqədar olaraq, hərbi vəzifəli ordu sıralarına çağırılırlar. Ancaq təqdirəlayiq haldır ki, xeyli sayda ehtiyatda olan gənc könüllü olaraq ordu sıralarına yazılıb, vətənpərvərlik nümunəsi göstərir.

Səfərbərliyə cəlb olunanlar sırasında Daxili Qoşunların bir qrup

də bu gün respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda döyüş əməliyyatlarında fədakarcasına iştirak edir və qoşunların qəhrəmanlıq dövründən də ruhlandırıcı və qürurverici gerçəklikdir.

Ölkəmizdə elan edilən hərbi vəziyyətlə bağlı Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşlarına paytaxtımız və bölgələrdə komendant saatı rejiminin təmin olunması üzrə tapşırıqların yerinə yetirilməsi də həvalə olunub. Hərbi qulluqçularımız polis əməkdaşları ilə bərgə bu mühüm vəzifəni yüksək məsuliyyət hissi və ayıq-sayıqlıqla icra edirlər.

Bu gün ölkəmizdə Vətən müharibəsi gedir. Azərbaycan sülhpərvər dövlətdir. Biz müharibə istəmirik, ancaq ərazimizdə alovlanan müharibənin bir günahkarı var - işğalçı Ermənistan. Respublikamız öz ərazisini işğalçıdan müdafiə etmək və işğal olunmuş torpaqlarını azad etmək hüququnu reallaşdırır.

Xalqımız bu sınaq məqamında Respublika Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşib, bütün cəmiyyətin hədəfi və məqsədi birdir - qələbəmizin təmin olunması. Döyüş ruhumuzun dirçəliş anlarını yaşayırıq, mübarizlik əzminiz yüksəkdir. İnənirəm ki, Azərbaycan əsgəri xalqımızı zəfər zirvəsinə ucaldacaq.

Yalçın Abbasov

İŞGALDAN AZAD EDİLƏN YAŞAYIŞ MƏNTƏQƏLƏRİMİZ QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!



**Tərtər rayonu
Suqovuşan kəndi**



**Füzuli rayonu
Horadiz kəndi**



**Tərtər rayonu
Talış kəndi**



**Cəbrayıl rayonu
Daşkəsən kəndi**

MİLLİ VƏ DÖYÜŞ RUHLU MUSİQİLƏR ORKESTRİN REPERTUARINI ZƏNGİNLƏŞDİRİR

Kollektivin ən böyük arzusu zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməkdir

Azərbaycan mədəniyyətinin mühüm qolu sayılan musiqimiz çoxəsrlik inkişaf yolu keçib, nəsildən-nəslə ötürülərək təkmilləşib və zənginləşib. Xüsusilə XXI əsrdə yaradıcılıq axtarışlarının diapazonu genişləyib, yeni-yeni janrlar və öz zənginliyi ilə fərqlənən müxtəlif melodiyalar yaranıb. Bu janrlar arasında önəmli yer tutan hərbi musiqi zamanından asılı olmayaraq, xalqımızı daim mübarizəyə və qələbəyə səsləyib.

Ötən əsrin sonlarında ölkəmizə qarşı torpaq iddiası qaldırmış erməni qəsbkarları ilə aparılan müharibə şəraitində yaranan bu nəğmələr o illərin bütün ağrı-acısını əks etdirməklə yanaşı, düşməne nifrət, Vətənə sevgi, dövlətə sədaqət hissləri aşılıyır. O çətin illərdə formalaşan Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestri hərbi



qulluqçularda ruh yüksəkliyini, qələbəyə inam hissini gücləndirmək üçün bu gün də əlindən gələni əsirgəmir.

Noyabrın 17-də 26 yaşını qeyd edəcək hərbi orkestr fəaliyyət göstərdiyi bu zaman kəsiyində, sözün əsl mənasında, nümunəvi olduğunu sübut edib. Onun sıralarında Vətənə xidmət edən musiqiçilər peşəkar ifaları ilə yanaşı, xalqa, torpağa bağlılıqları ilə də fərqlənirlər.

Daxili Qoşunların Baş İdarəsində Hərbi orkestr xidmətinin rəisi - baş dirijor vəzifəsini mayor Gülağa Meybiyev icra edir. Mayor Hüseyn Əliyev isə orkestrin rəisi - hərbi dirijordur. Orkestrin uğur qazanmasında kollektivin hər bir üzvünün əməyi var.

Mayor G.Meybiyev bildirdi ki, orkestr peşəkar musiqiçilərlə komplektləşdirilib:

"Onun nəzdində mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv saz, tar, ud, fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarında ibarətdir. Xalq artisti kapitan Fidan Hacıyeva ansamblın rəhbəridir. Əməkdar artistlər kapitan Zaur Əmiraslanov və gizir Vəsile İbrahimova, kiçik gizir Nurane Şixəliyeva, Prezident təqaüdcüsü Amil Məmmədov, Rauf Məmmədov, Zeynalabdin Kərimov, Günay Orucova orkestrin solistləridir".

Hərbi orkestrin yaradıcı fəaliyyəti haqqında mayor H.Əliyev məlumat verdi. Söylədi ki, orkestr həqiqətən də ötən 26 il ərzində böyük inkişaf yolu keçib: "Nümunəvi göstərici hərbi orkestr Daxili Qoşunlarla birgə addımlayıb, istər çətin, istərsə də

ələmətdar və sevincli günlərdə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinin şərafət borcu olduğunu dərinləndirib. Bu gün kollektivin hamı tərkihi, həm də yaradıcılıq səviyyəsi dəyişib, professional yönümdə formalaşmış. Repertuarımızda estrada və caz musiqilərinə də müraciət olunur, lakin milli ruhlı marşlar və mahnılar üstünlük təşkil edir".

Orkestrin rəisi onu da qeyd etdi ki, kollektiv indiyədək yüzlərlə rəsmi tədbirdə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında və ölkənin televiziya kanallarında uğurla çıxış edib. Həmçinin, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə də konsert proqramları təşkil edib. Bu cür tədbirlər isə əlbəttə ki, hərbi qulluqçularımızın döyüş əzmini, qələbəyə inamını artırır.

Bu gün orkestrin normal fəaliyyəti üçün demək olar ki, hər cür şərait yaradılıb. Yeni avadanlıqlar və musiqi alətləri alınıb. Bütün bunları Daxili İşlər nazirinin və Daxili Qoşunların komandanının göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi qiymətləndirən orkestr rəisi kollektivin daima yaradıcılıq axtarışında olduğunu dedi: "Kollektiv yaradıcı potensialını inkişaf etdirmək və Daxili Qoşunların adını hər zaman zirvədə tutmaq üçün əzmlə çalışır və bundan sonra da çalışacaqdır".

Yaradıcı kollektivin ən böyük arzusu isə zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməkdir.

**baş leytenant
Xədicə Hacıyeva**

Nümunəvi xidmət

TƏRBİYƏÇİ ZABİTİN FƏALİYYƏTİNDƏ ƏSAS MƏQAM YÜKSƏK HƏRBİ İNTİZAMA NAİL OLMAQDIR

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə hər zaman fərqlənirlər. Döyüş hazırlığının daim yüksəldilməsini şərtləndirən faktorlardan biri də mənəvi-psixoloji durumun tələb olunan səviyyədə olmasıdır.

25033 sayılı hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik-leytenant İramin Məsimov şəxsi heyətin vətənpərvərlik hisslərinin yüksəldilməsində tərbiyə işləri üzrə bölmənin rəisi-baş təlimatçı vəzifələrini icra edən kapitan Rəşadət Nəcəfovun rolunun böyük olduğunu bildirdi. Hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunan zabıt şəxsi heyətin ruh yüksəkliyinin artırılması, sağlam kollektivin yaranması, intizam pozuntusu hallarının baş verməməsi üçün səylə çalışır.

Kapitan R.Nəcəfov 1988-ci il dekabrın 12-də Qazaxıstan Respublikasının Kustanay vilayətində dünyaya gəlib. Hələ uşaq ikən ailəsi ilə birlikdə Azərbaycana köçən Rəşadət orta təhsilini Xaçmaz rayonunun Müskür kənd məktəbində alır. 2007-2008-ci illərdə Daxili Qoşunların 16075 sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Vətənə olan sevgisi, bağlılığı əsl hərbi kimi yetişməsinə zəmin yaradıb. Buna görə də həvəslə əsgəri xidmətini başa vurduqdan sonra o, ehtiva hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirir. 2010-2012-ci illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində təhsil alıb. 2012-ci ildə bu təhsil ocağını bitirərək "leytenant" hərbi rütbəsi alan R.Nəcəfov 25033 sayılı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin olunub. Bu günə kimi müxtəlif vəzifələrdə xidmət edən zabıt ona göstərilən etimadı doğrultub.

Funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşan kapitan R.Nəcəfov şəxsi heyət arasında hərbi intizamın möh-



kəmləndirilməsi, qanun pozuntularının qarşısının alınması, daxili xidmət qaydalarına riayət olunmasına cavabdehlik daşıyır. Eyni zamanda hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı tərbiyə işinin təşkili və keçirilməsi, hərbi qulluqçuların Azərbaycan Respublikasına, hərbi anda sədaqət, hərbi ənənələrə ehtiram, xidmətin çətinliklərinə dözümlülük, hərbi nizamnamələrin tələblərinə riayət etmək ruhunda tərbiyə olunması onun funksional vəzifə borclarından irəliləyən məsələlərdir. Şəxsi heyətlə işləməyin spesifikasiyalarını xüsusilə vurğulayan tərbiyəçi zabıt bu işdə hər bir hərbi qulluqçuya fərdi yanaşma prinsipini əsas götürür.

Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığına görə müxtəlif mükafatlara layiq görülməyə layiqdir. Cari ildə Daxili Qoşunların Baş İdarəsi tərəfindən keçirilən yekun inspeksiya yoxlamasında da uğurla başa vuraraq müsbət qiymətləndirilib.

**baş leytenant
Nigar Ağayeva**

Həkim məsləhəti

SƏHƏR YEMƏYİNİN FAYDALARI

Səhər yeməyi günün ən vacib yeməyidir. Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın ki, balanslı bir səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtidir.



sanlarda belə səhər yeməyi sağlam çəkidə qalmaq üçün vacibdir. Beləliklə, sağlam səhər yeməyi gün boyu sərf edəcəyiniz enerjiyi artırmaq üçün olduqca faydalıdır.

Mütəxəssis gün boyu enerjili, gümrəh və sağlam olmaq istəyənləri səhər yeməyindən heç bir halda imtina etməməyə çağırır.

HƏRBİ XƏBƏRLƏR

-YENİLİKLƏR-

**Dosta qürur, düşməne gözdağı -
"Bayraktar TB2" haqqında
ne bilirik?**

Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan "Bayraktar TB2" pilotsuz uçan aparatı (PUA) bu ölkənin "Baykar Makina" şirkəti tərəfindən istehsal edilmişdir.

Texniki göstəriciləri:

Uzunluğu: 6,5 m.

Qanad genişliyi: 12 m.

Maksimum qalxmə çəkisi: 650 kq.

Yük tutumu: 55 kq.

Maksimum sürət: 222 km/saat.



Seyredici sürəti: 130 km/saat.

Fəaliyyət radiusu: 150 km.

Ən yüksək hədd: 8200 m.

Avtonom idarəetmə: 24 saat.

2015-ci ildən Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilmiş "Bayraktar TB2" PUA-dan hazırda bir çox hərbi əməliyyatlarda fəal şəkildə istifadə olunur.

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN
Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q.Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər"
qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və
DİN-in mətbəəsində hazır elektron
variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565
Sayı 3000